


# Ağdamın işgalindan 22 il ötdü

23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən genişmiqyaslı əməliyyatlarından biri baş verib.



Ağdam rayonunun işgalindan 22 il ötdü. 23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən genişmiqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldığından ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordusu Ağdam istiqamətində əməliyyata başlayır. Erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu durdurdu. 42 gün davam edən döyüş Ağdamın işgalini ilə sona çatır.

Ağdamın işgalindan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərtrafi meşə sahələri var idi. Ağdam rayonun ümumi ehtiyatları 64863 min m<sup>3</sup> olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işgal olunmuş ərazilərdə qalıb. Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 kv.kilometrdir.

Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd Şərqiçinari, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərqiçinari təbiət abidəsi kimi qorunurdu. Azərbaycan Respublikası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin

"İşgal olmuş Azərbaycan ərazilərində etraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izleyən) operativ mərkəz" i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərafından dağıdılmasına dair aşağıdakı faktları aşkar edib. İşgal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərqiçinari növündən olan ağacların doğranaraq Ermənistən istiqamətində aparılması və iri gövdəli ağacların qırılıqla qıçıldığı müşahidə edilib.

Rayonun işgal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərli, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yedixirman, Şahbulaq dağ massivlərində erməni hərçiləri tərəfindən ümumilikdə 17457 hektar otlaq sahəsi yandırılıb. Yangın zamanı "Qırmızı kitab" və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısına" düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə Ağdamın işgalinin 15-ci ildönümündə işgal altında olan Ağdamı görərək dəhsətə gəldiyini demişdir: "Ağdamda gördüklərim məni dəhsətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam. Ağdamın işgalini mənə ikinci Dünya müharibəsində Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər Varşavani darmadağın etmişdilər".